



Aktuallaşdırılmışdır: Fevral 2018-ci il

İşgüzar səfər, sərgidə iştirak - məlumat vərəqəsi

Xahiş olunur Şengen vizası üçün müraciətə dair **ümumi göstərişləri** nəzərə alın işgüzar səfər məqsədilə və sərgidə müsafir və ya iştirakçı kimi viza almaq üçün aşağıdakı sənədləri toplayın. Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin .

İngilis və ya alman dilində olmayan bütün sənədlər ingilis və ya alman dillərinə tərcümə olunmalıdır.

Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl* + *ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu** (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar)

Səyahət sığorta sənədi (*əsl* + *surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

Yetkinlik yaşına çatmayan şəxslər

- doğum şəhadətnaməsində (*əsl* + *surəti*)
- valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius tərəfindən təsdiq edilən razılıq bəyanatı (*əsl* + *surəti*)
- Valideynlər və ya qəyyumların pasportlarının surətləri
- Valideynlər və ya qəyyumların vizalarının surətləri

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl* + *surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- Şirkətin rəsmi blankında iş tərəfdaşımızın imzalanmış və aşağıdakı məlumatları əks etdirən dəvətnaməsi: (*əsl*, *faks* və ya *pdf*):
 - dəvət edən müəssisənin /iş adamının tam adı və ünvanı
 - imzalayan şəxsin adı və müəssisədə vəzifəsi
 - dəvət edilən şəxsin adı və doğum tarixi
 - səfərin məqsədi və müddəti
 - tələb olunduğu təqdirdə Almaniya yaşamaq haqqında qanunun 66-68 §§uyğun “Öhdəlik bəyanatı” (Şengen dövlətlərinin ərazisində olarkən səfər müddətində yaranan bütün xərclərin öhdəsinə götürülməsi haqqında)
- əgər aiddirsə: dəvət edən şirkətin Ticarət Reyestrindən çıxarışı (6 aydan köhnə olmamalı)

və ya

- sərgidə sərgilənəcək şirkətin aşağıdakı məlumatları əks etdirən yazılı dəvətnaməsi (*əsl, faks və ya pdf*):
 - dəvət edən müəssisənin /iş adamının tam adı və ünvanı
 - dəvət edilən şəxsin adı və doğum tarixi
 - sərginin adı
 - səfərin nəzərdə tutulan müddəti

və ya

- sərgiyə bilet

və ya

- sərgi təşkilatçısı tərəfindən yazılı dəvətnamə

Qalmaq yerinə dair sübut

- Aşağıdakı məlumatların olduğu hər bir qalma yeri üçün otel rezervasiyası(ları) və ya vauçer:
 - müraciət edənin adı və soyadı
 - otelin əlaqə məlumatları (ünvan, telefon nömrələri)

Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri

Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olmağınıza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut

- Pensionerlər: pensiya arayışı
- İşləyən şəxslər: iş yerindən elektron arayış

və ya

iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix və aşağıdakı məlumatlar göstərilən rəsmi arayış: (əsl, ingilis dilində və ya Azərbaycan dilində olmaqla ingilis yaxud alman dillərində tərcüməsi ilə)

- müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri
- imzalayan şəxsin adı və vəzifəsi
- işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət

- Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar: Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)